



Olimpiya



www.olimpnews.az
www.olimpiyadunyasi.az

Azərbaycan Milli Olimpiya Komitəsinin qəzeti

Nº 4 (1349), 30 yanvar - 5 fevral 2018-ci il

Qəzet 2001-ci ildən çıxır.

Bakı gimnastika üzrə Avropa çempionatı və Dünya kuboku yarışlarına ev sahibliyi edəcək



Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlar mövsümünə start verib. Belə ki, Milli Gimnastika Arenasında (MGA) batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı, eləcə də idman gimnastikası və bədii gimnastika üzrə Dünya kuboku yarışları keçiriləcək. İdman gimnastikası üzrə Dünya kuboku yarışları martın 15-18-də

təşkil ediləcək. Bakıda artıq 3-cü ildir ki, təşkil ediləcək bu yarışda 27 ölkədən 163 idmançı qüvvəsini sınayacaq. Kişi və qadın idman gimnastlar turnirinin ilk günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda medallar uğrunda mübarizə aparacaq.

Gimnastlarımız 2018-ci ildə Dünya kuboku yarışları ilə bərabər, aprelin 12-15-də batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında iştirak edəcəklər. Bakının ev sahibliyi edəcəyi XXVI Avropa çempionatında böyük rol proqramında 25, gənclər proqramında isə 26 ölkənin iştirakı gözlənilir. Hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı ehtimal olunur. Gimnastlar yarışda 4 növ - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut növündə yarışacaqlar.

Məlumat üçün bildirik ki, ölkəmizdə keçiriləcək Avropa çempionatı Yeniyyətəmələrin III Yay Olimpiya Oyunlarına və Minsk-2019 Avropa Oyunlarına lisenziya verir. Aprelin 27-29-da isə ölkəmiz daha bir idman yarışına - bədii gimnastika üzrə Dünya kuboku AGF Trophy yarışlarına ev sahibliyi edəcək.



UEFA uşaq futbolunda topa başla oynamağa qadağa qoya bilər.

Bu haqda qurumun prezidenti Aleksander Çeferin bəyan edib. O bildirib ki, əgər başla oynamağın beynin gələcək inkişafına mənfi təsiri sübuta yetirilərsə, bu

Uşaq futbolunda yeni qadağa

halda həmin məsələ qərar vermək üçün müzakirəyə çıxarılacaq.

"Biz bu məsələni diqqətlə öyrənməliyik. Əgər araşdırmalar topa başla oynamağın uşaq beyninə zərər verəndiyini təsdiqlərsə, bu halda biz buna cəddi yanaşmalıyıq. Bu, çox vacibdir. Biz boks və MMA-ya baxanda, belə bir problemi görürük. Ümumiyyətlə, bu, futbol da daxil olmaqla bir çox idman növünün problemi. Mən səbirsizliklə araşdırmaların yekununu gözləyirəm" - deyir o bildirib.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-da 11 yaşınadək uşaqların topa başla oynamasına qadağa qoyulub.



XXIII Qış Olimpiya Oyunlarına 10 gün qalır

Olimpizm



XXIII Qış Olimpiadasında 2925 idmançı qüvvəsini sınayacaq

Pxençxan-2018 Qış Olimpiya Oyunları bu yarışlarda iştirak edən idmançıların sayına görə tarixə düşəcək. Təşkilat Komitəsinin rəsmi saytının yaydığı məlumata görə, olimpiadada iştirak etmək üçün 92 ölkədən 2925 idmançı qeydiyyatdan keçib.

Məlumat üçün bildirik ki, Soçi-2014 Qış Olimpiadasında medal uğrunda 88 ölkədən 2858 atlet qüvvəsini sınayıb.

Ev sahibi olan Cənubi Koreya yarışlarda 7 idman növü üzrə 144 idmançı ilə təmsil olunacaq. Koreya Xalq Demokratik Respublikasının (KXDR) komandasında isə 22 atlet yer alıb. Bu ölkədən 12 idmançı isə qadınlardan ibarət vahid hokkey yığmasında yarışacaq. Malaziya, Sinqapur, Ekvador, Nigeriya və Kosovo qış olimpiadasında ilk dəfə təmsil olunurlar.

Pxençxan-2018 Qış Olimpiadasının proqramına idman növləri üzrə müxtəlif yarışlar daxil edilib. Bunlar kişilər və qadınlar arasında biq-eyr (snoubord), kişilər və qadınlar arasında mass-start (konki idmanı), dabl-mikst (kerlinq) və komanda (dağ xizoyi) yarışlarıdır. Qadınlar və kişilər arasında paralel slalom (snoubord) yarışları isə proqramdan çıxarılib.

Pxençxan-2018 Qış Olimpiadası fevralın 9-dan 25-dək keçiriləcək. Atletlər ümumilikdə, 102 dəst medal uğrunda mübarizə aparacaq.

6 qat Olimpiya çempionu məktubla müraciət edib

6 qat Olimpiya çempionu, rusiyalı idmançı Viktor An Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxa açıq məktubla müraciət edib.

Məktubda deyilir: "Olimpiadaya iki həftə qalmış mən bilməmişəm ki, Olimpiya Hərəkatı mənə idmançı hesab etmir. Bu qərarın səbəbi və adının olimpiadaya buraxılmayanların siyahısında olması mənə aydın deyil".

Səmimi qəlbdən inanıram ki, BOK mənim olimpiadaya buraxılmamağım üçün tutarlı səbəb göstərəcək ki, mən öz şəərəf və ləyaqətimi müdafiə edə bilim".

Məlumat üçün bildirik ki, Viktor An da daxil olmaqla, dopinqdə adı hallanmayan bir neçə rusiyalı idmançı olimpiadada iştirak etməkdən məhrum edilib.

WADA məlumat verir

Beynəlxalq Antidoping Agentliyi (WADA) yeni nəsil dopinq öleyhinə Berez-kit test nümunələri barədə məlumat verir.

Yanvarın 19-da WADA-nın Köln şəhərindəki laboratoriyası qurumu xəbərdar edib ki, 2017-ci ilin sentyabrında "Berlinger Special AG" şirkətinin konteynerlərini döndüyü üçün öllə açmaq lazım gəlib. Bu isə, yolverilməzdir. Çünki hər bir dopinq nümunəsi soyuducu kameralarda saxlanılır.

Təsdiq olunur ki, WADA bu informasiyanın yoxlanılması üçün istehsalçıya müraciət edib. Yanvarın 27-də adıçəkilən şirkətdən xəbər gəlib ki, nümunələr açılan zaman həqiqətən də zədələnmə baş verib.



olan Orxan Məmmədov yeniyyətəmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dərflərlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif olunan Orxan Məmmədov idman ustası, Əməkdar məşqçidir.

ilə federasiyanın baş katibi vəzifəsi Orxan Məmmədova tapşırılıb. O, bu vəzifədə Rəşad Əli-Zadəni əvəz edib.

Məlumat üçün bildirik ki, Orxan Məmmədov bundan əvvəl Azərbaycan Gülləş Federasiyasında idman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu

olan Orxan Məmmədov yeniyyətəmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dərflərlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif olunan Orxan Məmmədov idman ustası, Əməkdar məşqçidir.

AGF-yə yeni baş katib təyin olunub

Azərbaycan Gülləş Federasiyasında kadr dəyişikliyi aparılıb. AGF-nin prezidenti Fazil Məmmədovun əmri



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU

"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı"

İdman və bədən tərbiyəsinin kütləviliyi üçün ən yaxşı vasitə tədris prosesidir

Səh. 3

Anons

Firdovsi Umudov:

"Əsas hədəflərimizdən biri yığmada nizam-intizama riayət edilməsidir"

Millimiz Avropa çempionatında yarışacaq

Velosiped məşqçilərinə sertifikatlar təqdim edilib

Səh. 2

Pxençxan: Ansinin ilk, Münhenin ikinci ev sahibliyinə mane olan şəhər

Səh. 4

"Ağ Olimpiada"-soyuq qışın isti hərarəti

Səh. 5

Yığmamızın Millətlər Liqasındakı rəqibləri bəlli oldu

Səh. 7

Komandamız Dünya kubokunda uğurla yarışıb

Yanvarın 26-28-də İsveçrənin St.Morits şəhərində qar polosu üzrə sayca 34-cü Dünya kuboku keçirilib. Yarışda yerli "Badrutt's Palace" klubu ilə yanaşı, "Cartier", "Maserati" və "Odlar Yurdu Azərbaycan" komandaları iştirak edib. Turnirin ilk oyununda meydana "Cartier" və "Badrutt's Palace" komandaları çıxdılar. Oyun "Cartier" polocularının 5:2 hesablı qələbəsi ilə başa çatdı. İkinci oyunda "Maserati" və "Odlar Yurdu Azərbaycan" komandaları qarşılaşdı. Gərgin keçən oyun "Maserati" komandasının 2:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin ikinci günündə də azarkeşlər maraqlı mübarizənin şahidi olublar. Əvvəlcə "Cartier" və "Maserati" komandaları üz-üzə gəliblər. 2017-ci ilin qalibi "Cartier" bu dəfə də inamla çıxış edərək qarşılaşmanı 3,5:2 hesabı ilə öz xeyrinə başa vurub. Növbədə komanda oyunun qalibi üçün nəzərdə tutulmuş "Maserati kuboku"nu qazanıb. Günün ikinci oyununda isə "Odlar Yurdu Azərbaycan" komandası və "Badrutt's Palace" polocuları üz-üzə gəliblər. İlk oyunda məğlub olan komandamız bu dəfə daha qətiyyətlə çıxış edərək 9:4 hesabı ilə qələbə qazanıb. Komandamız bu qələbə ilə "Deutsche Bank Challenge" kubokunun sahibi olub.

Turnirin final mərhələsində əvvəlcə bürünc mükafatın sahibi məlum olub. "La Martina kuboku" uğrunda "Odlar Yurdu Azərbaycan" və "Badrutt's Palace" komandaları görüşüblər. Yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, ardıcıl ikinci qələbəsini qazanan "Odlar Yurdu Azərbaycan" komandası "La Martina kuboku"na sahib olub.

Final oyununda isə meydana "Cartier" və "Maserati" komandaları çıxdı. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Cartier" komandası rəqibini 4,5:4 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə "Cartier Trophy" Dünya kubokunu qazanıb.

Güləş

Firdovsi Umudov:

“Əsas hədəflərimizdən biri yığmada nizam-intizama riayət edilməsidir”

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Yanvarın 26-da yığma komandaların mətbuat üçün açıq məşqi keçirilib.



Məşqdən sonra Azərbaycan Güləş Federasiyasının (AGF) 1-ci vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin suallarını cavablandırır.

Sərbəst və yunan-Roma güləşi üzrə komandamızın hazırlıqlarını davam etdirdiyini deyən AGF-nin 1-ci vitse-prezidenti Azərbaycan pəhləvanlarını qarşıda gözləyən yarışlar haqqında məlumat verdi: “Fevral ayında sərbəst güləşçilər İranda, yığma komandamız isə Ukraynada keçiriləcək turnirdə iştirak edəcəklər. Bu

il sərbəst güləş üzrə yığmamız həm də ABŞ-da keçiriləcək Dünya kubokunda qüvvəsini sınayacaq. İran və Ukrayna turnirlərinin nəticələrinə görə Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirəcəyik.”

Firdovsi Umudov federasiyanın idarəçiliyində və yığma komandaların məşqi heyətində müəyyən dəyişikliklər edildiyini və bu dəyişikliklərin Azərbaycan Güləş Federasiyasının gələcək fəaliyyətinə yeni nəfəs gətirəcəyinə ümid etdiyini bildirib: “Məşqçilər heyətində də dəyişikliklər olacaq. Artıq Rövşən Bayramovla Emin Əhmədovu yunan-Roma güləşi üzrə yığmaya məşqi kimi cəlb etmişik. Sərbəst güləşdə də gənc kadrlarımız olan Əşrəf və Yaşar Əliyevlərə üstünlük vermişik”.

Ölkədə idmana olan dövlət qayğısından danışan AGF-nin 1-ci vitse-prezidenti güləşçilərimizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısından daha da ruhlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, pəhləvanlarımız bundan sonra da etimadı doğrultmalı, uğurlu nəticələrlə xalqımızı sevindirməlidirlər: “Əsas hədəflərimizdən biri yığmada nizam-intizama riayət edilməsidir. Bu, uğurun əsas şərtidir.

Badminton

Millimiz Avropa çempionatında yarışacaq

Fevralın 13-18-də Rusiyanın Kazan şəhərində badminton üzrə Avropa çempionatı keçiriləcək. Qıtə çempionatında kişilərdən ibarət milli komandamız da iştirak edəcək. Üçüncü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olacaq. Ukraynalı məşqi Yevgeni Poçtaryovun rəhbərliyi altında turnirdə millimizin heyətində Orxan Qələndorov, Kənan Rzayev, Cahid Əlhəsənov, Səbuhi Hüseynov, Ezmi Qovimuramodhoni və Edi Rezki Diviçayo iştirak edəcəklər. Çempionatın rəqlamentinə əsasən, komandalar yeddi qrupda mübarizə aparacaqlar. Qrup qəlibləri ilə yanaşı, ikinci yerin sahibi olan bir komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Badmintonçularımız Avropa çempionatı öncəsi fevralın 5-8-də İranda Zəncan şəhərində keçiriləcək beynəlxalq “Fəcr” turnirində iştirak edəcəklər. “Fəcr” turnirinin ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Ölkəmizi turnirdə Orxan Qələndorov, Kənan Rzayev, Səbuhi Hüseynov, Cahid Əlhəsənov və Teymur Abbasov təmsil edəcəklər. Komandamız turnirə baş məşqi Ceyhun Məmmədliyəvin rəhbərliyi altında yollanacaq.

Cüdo

Yeni qaydalar barədə seminar keçirilib

Avstriyanın Mittersil şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar təşkil olunub. Seminarda iştirak edən Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və regionlarda cüdonun inkişafı sektorunun müdiri, məşqi Torlan Poladov cüdoçularımızı yeni qaydalarla tanış etmək üçün Bakıda seminar keçiriblər.



Hər iki mütəxəssis Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında cüdonun yeni qaydalarının tətbiqini oyanı şəkildə göstəriblər. Yeni qaydalar cüdoçulara ətraflı izah edilib.

Gələcək ay Fransanın paytaxtı Parisdə və Almaniyanın Düsselndorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışları keçiriləcək. Bu mətbəb turnirlərdə Azərbaycan milli komandası da mübarizə aparacaq. Baş məşqi Ruslan Məşurənkənov rəhbərliyi ilə cüdoçularımız hazırda Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında beynəlxalq yarışlara hazırlaşirlər.

Velosiped



Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə təşkil edilən 1-ci dərəcəli texniki kursları uğurla başa vuran məşqçilərə sertifikatlar təqdim edilib.

rasiyasının təşkilatçılığı ilə təşkil edilən layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped

Velosiped məşqçilərinə sertifikatlar təqdim edilib

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən bir həftəlik kurslar Respublika Velotrekində təşkil olunub. Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə təşkil edilən layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped

Voleybol

Voleybol üzrə qadınlar və kişilər arasında birinci Liqa yarışlarına start verilib. 19 komandanın iştirak etdiyi yarışda 10 kişi, 9 qadın klubu mübarizə aparır. Azərbaycan Voleybol Mərkəzində əvvəlcə meydançaya “Azorreyl-1” və “Xətai” komandaları çıxıblar. “Azorreyl-1” görüşdə 3:0 hesabı ilə qalib ayrılıb.

Oyundan sonra birinci Liqanın rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov və qurumun vitse-prezidentləri iştirak ediblər.

Komandalar meydançaya dəvət edildikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Federasiyanın vitse-prezidenti Vaqif Əliyev Azərbaycan voleybolunun uğurlarından danışaraq, yarışın iştirakçılara uğurlar arzulayıb.

Birinci Liqa yarışlarına start verilib

Sonra birinci Liqa yarışları açıq elan olunub.

Açılış mərasimindən sonra Azərbaycan Voleybol Mərkəzində kişi komandalarından “ATU” və “BOS-Şelf” üz-üzə gəlib. Görüş 3:1 hesabı ilə “BOS-Şelf” komandasının qələbəsi ilə başa çatıb. “Şəki”-“İqtisadçı” komandalarının görüşündə isə ikincilər 3:2 hesabı ilə qalib gəliblər.

Daha sonra qadın komandaları meydançaya çıxıblar. “Gəncə” ilə qarşılaşan UNEC komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.

Qadınlar və kişilər arasında birinci Liqa yarışları iki dövrədən, pley-off və final mərhələsindən ibarətdir.



Xəbərlər

Ölkə çempionatı yekunlaşdı

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Liderlərin iştirak etdiyi yarışın qalibi adına Abdulla Qədimbəyli sahib olub. O, 9 oyundan 7 xal toplayıb. Abdulla Qədimbəyli ilə eyni xal yığıb, əlavə göstəricilərdə geri qalan Rəvan Əliyev ikinci yerə tutub. Bürünc medalı isə Məhəmməd Muradlı

qazanıb. O, 6 xal toplayıb. Qeyd edək ki, yarışda 16 zəka sahibi bəcarətini yoxlayıb.

Mərkəzi oyun heç-heçə başa çatdı

Qadın həndbolçular arasında Azərbaycan çempionatında iki oyun keçirilib. Hər iki qarşılaşma gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Günün mərkəzi oyununda “Qarabağ” və “Azəriyol” kollektivləri üz-üzə gə-

liblər. Bərabər səviyyəli oyun nümayiş etdirən hər iki komandanın görüşündə qalib müəyyənləşməyib - 24:24.

Digər matçda isə “Gənclər Birliyi” həndbolçuları “İdman Akademiyası” təmsilçilərini çətinliklə məğlub ediblər - 31:30.

Bakı birinciliyinə yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən

Hövsan Olimpiya İdman Mərkəzində 2000-2001-ci illər təvəllüdüli yeniyetmələr arasında sərbəst üzrə Bakı birinciliyi keçirilib.

Birincilikdə 10 çəki dərəcəsi üzrə 141 idmançı mübarizə aparıb.

Yarışda müxtəlif çəki dərəcələri üzrə fərqlənən idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Boks

Böyüklər arasında keçirilən boks üzrə Azərbaycan çempionatı davam edir. Boks Mərkəzində təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcəklər. Çempionatda respublikanın müxtə-

Ölkə çempionları bu gün müəyyənləşəcəklər. Şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 kişi boksçusu mübarizə aparır. Turnirdə qaliblərin adına bu gün aydın-

İdman klubları



“Pəhləvan” idman klubunun idman xronikası

Buyaxınlarda Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yarışda “Pəhləvan” idman klubunu yunan-Roma güləşi üzrə 2, sərbəst güləş üzrə 5 idmançı təmsil edib. Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsinə çıxış edən Elmür Əliyev bütün rəqiblərə qalib gələrək beynəlxalq turnirin qalibi adını qazanıb. Sərbəst güləşçilərin mübarizəsində isə Fuad Mailov (80 kq) və Teymuraz İsmayilov (110 kq) yalnız finalda uduzaraq II yerə tutublar.

Qeyd edək ki, on yaxşı məşqi-müəllim nominasiyasında sərbəst güləş üzrə “Pəhləvan” idman klubunun məşqçisi Ruslan Şəmilov qalib olub.

Bölgə idmanı

Lənkəranda şəhidlərin xatirəsi turnirlə anılıb

Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb. Sonuncu yarış taekvondo və boksçular arasında keçirilib. Rayon birinciliyində taekvondoçular üç yaş qrupunda mübarizə aparıblar. 2004-2006, 2007-2008 və 2009-2010-cu illər təvəllüdüli uşaqlar arasında keçirilən yarışda, ümumilikdə, 150-dən çox idmançı iştirak edib. Boksçuların yarışında isə 2005-2006-cı illər təvəllüdüli 56 yeniyetmə idmançı gücünü sınayıb. Rayon birinciliyinin qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Yeniyetmə cüdoçular Bərdədə bir araya gəliblər

Bərdə Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və kadetlər arasında keçirilən cüdo üzrə şəhər və rayonlararası turnir keçirilib. Bərdə Rayon Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 9 şəhər və rayonu təmsil edən idmançılar iştirak ediblər. Turnirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bərdə Rayon Gənclər və İdman Baş İdarəsinin əməkdaşı İsmayıl Abdullazadə çıxış edərək 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışaraq, qanlı hadisənin xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirdi. Yarışda 22 çəki dərəcəsinə 120 cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Birincilik turnirin baş hakimi Şahin Əhmədovun rəhbərliyi ilə 7 nöfərdən ibarət hakimlər briqadası tərəfindən idarə edilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.



“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində 2013-2020-ci illər üzrə milli strategiya proqramında uşaq və gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması məsələsində bədən tərbiyəsi və idmanın xüsusi rolu qeyd olunub. Bu sahənin inkişafı gündəlik həyatımızın tələblərindən birinə çevrilib.

İdmanın hər hansı növü ilə məşğul olmaq insan sağlamlığına kifayət qədər xeyir verir, onu gümrə saxlayır və bir sıra ciddi problemlərdən qoruyur. İstər həkim, istərsə də mütəxəssis rəyində nəzər yetirsək, idmanın insan həyatında nə qədər önəmli rol oynadığını görürük. Bəs sağlamlığımızı möhkəmləndirmək üçün idman növlərinin seçimində əsas nəyə diqqət yetirməliyik? İdman növlərini seçərkən hansı yaş daha uyğun və faydalıdır? Budəfəki yazımıza bu suallara cavab tapmağa çalışacağıq.

Peşəkar idmana gedən yol uşaq idmanından başlayır

Uşaq dövründə edilən idman hərəkətləri daha çox oyun, oyləncə xarakteri daşımalıdır. Bu dövrdə xüsusi ağırlıq tələb edən idman növləri ilə məşğul olmaq müxtəlif fəsadlara səbəb ola bilər. Uşaqlar inkişaf mərhələsində olduqları üçün gərgin məşqlərə davam getmə bilmirlər. Çünki uşaq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, ən əsas karbohidrat anbarı yetkin insanların orqanizmi ilə müqayisədə daha azdır. Bu səbəbdən uşaqların həddindən artıq güc sorf ediləcək idman hərəkətlərindən uzaq dayanmaları məsləhət görülür. Valideynlər övladlarını idman bölmələrinə yazdırarkən bütün bunlara fikir verməlidirlər. Araşdırmalar göstərir ki, uşaqlar 4 yaşından etibarən idmana başlaya bilərlər. Bu yaş dövründə uşaqlar fərdi deyil, qrup idman növlərinə istiqamətləndirilməyə məqsəduyğundur. Mütəxəssislər 4-9 yaş arası uşaqların üzgüçülük, gimnastika və atletika idman növləri ilə məşğul olma-



sını məsləhət görürlər. 9-11 yaşlarında isə onlar voleybol, basketbol, futbol, tennis kimi idman növlərinə cəlb edilə bilər. Həmin növlər idmanla məşğul olan uşaqların texniki bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır.

Peşəkar idmana gedən yol uşaq idmanından başlayır. Uşağın peşəkar idmançı olmasını istəyirsə, bu yolun çox çətin olduğunu qəbul etməli və bu zaman düzgün istiqamətləndirmə olduqda, müsbət nəticə də əldə etmək mümkündür. Bu məsələ ilə bağlı hər hansı səhv addım uşaqların idmandan uzaqlaşmasına gətirib çıxara bilər. Əgər məqsəd uşağın peşəkar idmana yönəlməsini təmin etmək deyilsə, hər yaşda istədiyi idmana başlaya bilər. Ancaq burada əhəmiyyətli olan məsələ uyğun proqramın seçilməsi və xüsusi məşqlərə erkən deyil, sonrakı dövrdə başlanmasıdır. Yaş həddi də mütləq nəzərə alınmalıdır.

2-3 yaşında olan uşaqlar qaçma, tutma və tullanma kimi əsas hərəkətləri yerinə yetirmə qabiliyyətinə malikdirlər. Bağçada qaçış, üzgüçülük kimi idman növlərinin tədris edilməsi çox yaxşı olardı. Uşaqların 4-6 yaşda rəqs, üzgüçülük, gimnastika, ip atma, velosipedlə məşğul olmaları məqsəduyğundur. 7-10 yaşda isə futbol, basketbol, voleybol, həndbol və tennis idman növləri uşaqların sağlamlığının möhkəmləndirilməsində mühüm rol oynayır. 10 yaşdan sonra isə onlar əvvəlki illərdə başladıkları idman növlərini təkmilləşdirə bilərlər. Bir neçə il sonra boks, taekvondo və ölbəyaxa döyüş növləri ilə məşğul olmaq üçün keçid etmək olar. 14 yaşdan əvvəl boks, güləş, karate kimi idman növlərinə başlamaq düzgün deyil. Çünki sümüyün inkişafı tamamlanmadığından zərərli ola bilər.

Məşq prosesində mümkün qədər ehtiyatlı olmaq lazımdır

Gənclik dövrü komanda idman növləri ilə məşğul olmaq üçün çox uyğundur. Ancaq seçilən idman növünə müvafiq olaraq məşq prosesində mümkün qədər ehtiyatlı olmaq lazımdır. Çünki skelet sistemi çox həssas olduğundan problemlər yaranma bilər. Mütəxəssislərin dediklərinə görə, 14 yaşında yeniyetmələrin ağır işlərlə məşğul olmasına imkan verilməməlidir. Məhz bu dövrdə ağırlıq və güc tələb edən məşqlər etmək olmaz.

Müxtəlif idman növləri ilə məşğul olmaq üçün ibtidai hazırlıq, təlim-məşq və təkmilləşmə prosesi mərhələli şərtdir. İdmanla müntəzəm məşğul olan məktəblilər bütün bu mərhələləri ardıcıl keçməklə yüksək idman ustalığına nail ola bilərlər. Bu mərhələlərin hər birinin davam etmə müddəti orta hesabla 1-3 il bərabərdir və bir çox cəhətdən fərdi bacarıq və qabiliyyətdən, fiziki inkişafdan, fiziki keyfiyyətlərin vəziyyətindən (qüvvə, dözümlülük, sürət, çeviklik və s.) həmin idmanın növünün texnikasına uyğunluqdan asılıdır. Həmin normalar insanda hərəkət keyfiyyətlərinin inkişafı elmi məlumatlara əsaslanır. Buna görə də, kiçik yaşlı məktəblilərdə sürət, cəldlik, çeviklik yaxşı təkmilləşdiyinə görə onlar üçün idman gimnastikası, suyatullanma, rolikli konkisürmə, tennis və s. idman növləri tövsiyə olunur. Yeniyetmələrdə qüvvə və dözümlülük fəal inkişaf etdiyindən onlar üçün kross qaçışı, atletika, voleybol, güləş və s. ilə müntəzəm məşğul olmaq olar.

Şagirdlərin fiziki cəhətdən sağlamlığının təmin edilməsi bütün ictimaiyyəti düşündürən ciddi məsələlərdən biridir. Müasir dövrdə yaşla bağlı olaraq bir sıra maddi və mənəvi gərginliklər, yeni tədris proqramında qarşıya çıxan müəyyən problemlər şagirdlərin sağlamlığına və onların fiziki inkişafına təsirli təsir edir. Bəs necə etməliyik ki, uşaq birinci sinifdən etibarən bütün zehni gərginliklərlə davam gətirsin və fiziki cəhətdən də yaxşı inkişaf etsin. Necə etməliyik ki, gənclərimiz dərin biliyə malik olmaqla yanaşı,

həm də həyata hazır olsunlar. Hansı tədbirlər görülməlidir ki, onlar istər ali və orta ixtisas məktəbində təhsil alarkən, istərsə də, hərbi xidmətdə olarkən səhətlərinin qayğısına qalmaq bacarsınlar?

həyatı birgə fəaliyyət göstərir. Belə olan halda fiziki tərbiyə dərslərinin səmərəliliyi və keyfiyyəti də yüksək səviyyədə olur.

Məktəblərdə hər gün müntəzəm olaraq 1-ci dərstdən əvvəl keçirilən kompleks hərəkətlər

həyatı birgə fəaliyyət göstərir. Belə olan halda fiziki tərbiyə dərslərinin səmərəliliyi və keyfiyyəti də yüksək səviyyədə olur.

Məktəblərdə hər gün müntəzəm olaraq 1-ci dərstdən əvvəl keçirilən kompleks hərəkətlər

Məktəb rəhbərləri fiziki tərbiyənin tədrisinə laqeyd münasibət göstərmərlər

Bos, golin görək, hazırda ümumtəhsil məktəblərində şagirdlərin fiziki tərbiyəsinin təşkili nə vəziyyətdədir? Qeyd etmək lazımdır ki, bu istiqamətdə müəyyən işlər görülüb və görülməkdədir. Ancaq böyük təəssüf hissi ilə bildirməliyik ki, ümumtəhsil məktəblərinin əksəriyyətində fiziki tərbiyənin təşkili bu günün tələblərinə cavab vermir. Bu sahədə kök salan ciddi nöqsanlar isə çoxlarına məlumdur.

Alimlər hesablayıblar ki, məktəb islahatlarının həyata keçirildiyi indiki dövrdə şagirdlər zehni işlə həddindən artıq yüklənirlər. Onların gün rejiminin 80-85 faizi məktəbdə və evdə dərslər öyrənməyə, oturmaq tərzinə sorf olunur. Məktəblilərin fiziki hərəkətlərə olan tələbatının isə cəmi 15-16 faizi ödənilir. Hər bir şagirdin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması zəruridir. Lakin hələ də orta məktəblərdə şagirdlər həftə ərzində cəmi 2 saat fiziki tərbiyə dərsləri keçməklə kifayətlənirlər. Belə olan halda davamlılıq, dözümlülük, cəldlik, güc, qüvvə kimi fiziki keyfiyyətlər aşağı səviyyədə olur.

İdman və bədən tərbiyəsinin kütləviliyi üçün ən yaxşı vasitə tədris prosesidir. Həmin dərslərdə müntəzəm iştirak etməsi məcburi sayılır. Təəssüf ki, şagirdlər fiziki tərbiyə dərslərində həftədə cəmi 90 dəqiqə iştirak edirlər. Bu dərslər nə qədər yüksək səviyyədə keçirilsə də, şagirdlərin fiziki hərəkətlərə olan gündəlik tələbatının çox cüzi bir hissəsini təmin edir. Düşünürəm ki, ümumtəhsil məktəblərində fiziki tərbiyə fənninin tədrisində ayrılan vaxtı həftədə ən azı 3-4 saata çatdırmaq lazımdır. Yeri gəlmişkən, deyim ki, ibtidai siniflərdə fiziki tərbiyə dərslərinin ixtisaslı müəllimlərə verilməsi barədə müvafiq direktiv göstərişlər alınması baxmayaraq, buna əməl olunmur. Bunun da başlıca səbəbi bir sıra məktəb rəhbərlərinin fiziki tərbiyənin tədrisinə laqeyd münasibətidir.

Bədən tərbiyəsi ilə bağlı tədbirlərin təşkili

Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və onların nizam-intizamının yüksəldilməsində müntəzəm keçirilən bədən tərbiyəsi tədbirlərinin mühüm əhəmiyyəti vardır. Belə tədbirlərdə daxildir:

1. Dərs qədər gimnastika;
 2. Ümumtəhsil və ömək dərslərində bədən tərbiyəsi dərsi və fasiləsi;
 3. Təfərrüatlı oyunlar və oyləncələr.
- Tədris günü rejimində keçirilən həmin tədbirlərə məktəbin direktoru nəzarət edir. Lakin bədən tərbiyəsi tədbirlərinin yerinə yetirilməsinə rəhbərlik məktəbin fiziki tərbiyə müəllimlərinə tapşırıqlıdır. Bu tədbirlərin vaxtaşırı və səmərəli keçirilməsi üçün fiziki tərbiyə müəllimi, tərbiyə işləri üzrə direktor müavini, gənclər təşkilatı, müəllim

kətlər dərslərdə gimnastika adlanır. Dərs qədər gimnastikanın məqsədi aşağıdakılardan ibarət olmalıdır:

1. Şagirdlərin əhvalını yuxudan sonra gümrəhləşdirir, onların əhval-ruhiyyəsini artırır;
2. Şagirdlərin fiziki inkişafını möhkəmləndirir;
3. Fiziki tərbiyə üzrə proqram materiallarının bözi bölmələrini daha yaxşı mənimsəməsinə müsbət təsir edir.
4. Şagirdlərin müntəzəm tədris günlərinə kollektiv sürətdə və nizamla başlayır;
5. Şagirdlərin müntəzəm olaraq fiziki hərəkətlərlə məşğul olmalarının vətəndaşlıq və ömək tərbiyəsi məqsədini artırmağa imkan yaradır.

Məşğələdə məktəb rəhbərliyinin və birinci dərsləri olan müəllimlərin iştirakı mütləq sayılır. Şagirdlər ümumtəhsil dərslərində və ömək təlimi məşğələlərində istər zehni, istərsə də, fiziki cəhətdən gərgin iş sahəsində yorğunluq hiss edirlər. Buna görə də, şagirdlərdə dərslər gedişinə diqqətsizlik yaranır. Onlar dərslərdən yorulduqları üçün biri-biri ilə söhbət edirlər. Bütün bunlar nizam-intizamın pozulmasına və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Belə vəziyyət, xüsusilə 3-cü və 4-cü, eləcə də sonrakı dərslərdə yazı işi, məsələ həllərinə sonra baş verir. Şagirdlərin yorğunluğunun qarşısını almaq və onların iş qabiliyyətini artırmaq üçün bədən tərbiyəsi dərsi mühüm vasitədir.

Bədən tərbiyəsi dərsi (2-3) dəqiqə fənlə müəllimi, bədən tərbiyəsi fasiləsini (3-4 dəqiqə) isə ömək təlimi müəllimi həyata keçirir. Bədən tərbiyəsi dərsi və fasiləsi üçün dəqiq vaxt təyin edilmir, bu hərəkətlər yorğunluq hiss etdikdə tətbiq edilə bilər.

Bədən tərbiyəsi dərsi və fasiləsi növbəti aşağı siniflərdə, (I-VIII siniflərdə mütləqdir), həm də yuxarı siniflərdə də tətbiq edilə bilər. Hərəkətlər sadə və şagirdlərə tam məlum olan formada aparılmalıdır. Təəssüf ki, bu vacib məsələ unudulur və yerinə yetirilmir. Çünki bu məsələyə məktəb rəhbərləri kifayət qədər diqqət və qayğı göstərmirlər.

Şagirdlərin dərslərini təfərrüatlı, xüsusilə böyük tonəffüsü səmərəli və şən keçirmək, onların sağlam, hərtərəfli inkişaf etdirilməsində mühüm vasitələrdən biri də tonəffüslərdə oyun və oyləncələrin təşkil edilməsidir. Uşaqlar tonəffüs zamanı dahlizdə, yaxud heyvətdə o tərəf bu tərəfə qaçaraq məktəbin daxili intizamını pozurlar. Bütün bu xoşagəlməz halların qarşısını almaq məqsədi ilə məktəb rəhbərliyi, müəllim heyəti, xüsusilə sinif və fiziki tərbiyə müəllimləri əlbir olaraq tonəffüslərdə oyun və oyləncələr təşkil etməkdə maraqlı olmalıdırlar. Həmin tədbirləri müvəffəqiyyətlə həyata keçirmək üçün məktəbin meydançasında şəraitin və avadanlığın olması mütləqdir.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, uşaq və gənclərin sağlam olmaları, həyata, vətənin müdafiəsinə hazır olmaları üçün idman və bədən tərbiyəsi ən mühüm vasitədir. Bədən tərbiyəsinin bağca, orta və ali məktəblərdə yüksək səviyyədə tədrisi bu məsələdə vacib şərtlərdəndir.

Dilqəm Quliyev,
professor

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.



Pxençxan: Ansinin ilk, Münhenin ikinci ev sahibliyinə mane olan şəhər

XXIII Qış Olimpiya Oyunları bu il fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. İdman və Olimpiya Hərəkətinin təbliğini daim diqqət mərkəzində saxlayan və yarışlardan idman ictimaiyyətinə birbaşa xəbərlər çatdıran "Olimpiya dünyası" Pxençxan-2018 və əvvəlki qış Olimpiya Oyunları və bu yarışların tarixi, gedişatı ilə bağlı yazıları çoxsaylı oxucularına təqdim edir.

Pxençxan (Kanıvondo) Cənubi Koreyanın əyalət şəhəridir. Olimpiadanın keçiriləcəyi mə-

Şəhər: Pxençxan
Ölkə: Cənubi Koreya
İştirakçı ölkələrin sayı: 92
Atletlərin sayı: 2925
Medal: 102 dəst
İdman növlərinin sayı: 7
Açılış mərasimi: 9 fevral
Bağlanış mərasimi: 25 fevral

kan sahəsinə görə ölkənin 3-cü şəhəridir. Pxençxan Txebeksan dağının ətəklərində paytaxtdan 180 km aralıda yerləşir və ölkənin mühüm əhəmiyyətli qış turizm şəhərlərindən biridir. 2013-cü ilin yanvar ayında burada Xüsusi Ümumdünya Qış Olimpiya Oyunları (əqli cəhətdən zəif inkişaf etmiş insanlar üçün) keçirilib.

XXIII Qış Olimpiadasına ev sahibliyi ilə əlaqədar orizələr Beynəlxalq Olimpiya Komitəsinə (BOK) 2009-cu il oktyabrın 15-dən verilib. 2011-ci il iyulun 6-da Beynəlxalq Olimpiya Komitəsi Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən 123-cü sessiyasında 3 namizəd şəhər arasında Pxençxanı ev sahibi seçib. Namizədlərdən Fransanın Ansi şəhəri ilk dəfə müraciət edənlərdəndir. İkinci namizəd Münhen şəhəri isə ilk dəfə Olimpiya Oyunlarına 1972-ci ildə ev sahibliyi edib və o vaxtdan burada olimpiada keçirilməyib. Durban sessiyasındakı səsvermədə qalib gələn Pxençxan şəhəri isə namizədlik mübarizəsində artıq 3-cü dəfə idi ki, iştirak edirdi.

Maraqlıdır ki, BOK-un keçmiş prezidenti Jak Roqq 2006-cı il iyunun 22-də XXII Qış Olimpiadasına namizəd 7 şəhərdən yalnız 3-nün - Soçi, Zalsburq və Pxençxan şəhərlərinin adını seçmişdi. Görünür, təcrübəli idman xadimi şəhərin ev sahibliyi ilə bağlı perspektivlərini görmüdü. Pxençxan həmin mübarizədə rəqibi Soçiyə cəmi 4 səsə məğlub oldu. Vankuver-2010 Olimpiadasına seçkilərdə isə 3 səsə mübarizədən kənarlaşdı. Qeyd etmək lazımdır ki, Qış Olimpiadası Asiya ölkələri arasında indiyədək yalnız Yaponiyada 2 dəfə təşkil edilib. "Ağ olimpiada" bir dəfə Sapporoda (1972-ci il), bir dəfə isə Naqanoda (1998) keçirilib.

XXIII Qış Olimpiya Oyunlarının keçirildiyi idman arenaları

Pxençxan Olimpiya stadionu

Pxençxanda tikilən Olimpiya stadionu müvəqqəti arenalar siyahısındadır. Bu idman qurğusu Pxençxan-2018 Qış Olimpiya, Paralimpiya Oyunlarının açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub. Olimpiya stadionu Alpensiya kurortundan cəmi 2 kilometr şimalda yerləşir.



Arena 2014-2017-ci illərdə istifadəyə verilib. Olimpiya Kompleksinin rəsmi açılış mərasimi 2017-ci il sentyabrın 17-də keçirilib. Cənubi Koreya hökuməti bu qurğu üçün təxminən 78 milyon ABŞ dolları xərcləyib. 5 bucaqlı formasında olan stadionun azarkeş tutumu 35 min nəfərdir.

"Alpensiya" Biatlon Mərkəzi

Biatlon Mərkəzi Alpensiya dağ xizəkçilik kurortunun yaxınlığında yerləşir. Pxençxan-2018 Qış Olimpiya Oyunlarının biatlon yarışları bu mərkəzdə təşkil olunacaq. 1998-ci ildə inşa edilən idman qurğusu 2007-2015-ci illərdə yenidən əsaslı təmir olunub.



Qış Olimpiya Oyunlarına qədər mərkəz biatlon üzrə dünya kubokunun mərhələ yarışlarına (2007-2008, 2016-2017) və dünya çempionatına (2009) ev sahibliyi edib.

Kannın Oval Olimpiya stadionu


Kannın Oval stadionu adından da göründüyü kimi Cənubi Koreyanın Kannın şəhərində yerləşir. Pxençxan-2018-də bu idman qurğusunda konkisürmə yarışları keçiriləcək. Obyektin göstəricilərinə gəldikdə isə stadion 400 metrlik oval şəkildə iki qaçış cığırından ibarətdir. Burada yarışları 8 min tamaşaçı izləyə bilər.



Qurğunun inşası üçün 36,8 milyon ABŞ dolları xərclənib. 2014-cü ilin oktyabr ayında başlayan tikinti 2017-ci ilin yanvarında sona çatıb. İdman qurğusunu yoxlamaq məqsədi ilə ötən il konkisürmə üzrə müxtəlif məsafələr üzrə dünya çempionatı təşkil olunub.

Alpensiya Xizək Mərkəzi

Bu idman qurğusu Alpensiya kurortunun sərhədində yerləşən biatlon mərkəzi ilə yanaşı inşa olunub. Qış Olimpiya Oyunlarında mərkəzdə xizəkçilik və ikinövçülük yarışları keçiriləcək.



Təmli 1998-ci ildə qoyulan bu mərkəz 2009-cu ildə əsaslı təmir olunub. Xizək mərkəzi 2017-ci ildə xizəkçilik üzrə Qış Olimpiya Oyunları rəfəsində test yarışlarına ev sahibliyi edib.

Kannın Buz Arenası

Bu idman qurğusu Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə və şort-trek yarışlarına ev sahibliyi edəcək. 2016-cı il dekabrın 14-də açılış olan arena 85 milyon ABŞ dollarına başa gəlib.



Burada keçirilən yarışları 12 min azarkeş izləyə biləcək. Olimpiya Oyunlarından qabaq sınaq məqsədi ilə Kannın Buz Arenasında fiqurlu konkisürmə üzrə ölkə çempionatı, 4 qış üzrə çempionat, şort-trek üzrə dünya kubokunun mərhələ yarışları keçirilib.

Alpensiya Kirşə Bobsley Mərkəzi

Bu idman qurğusu Pxençxan yaxınlığında yerləşən Dekvalmion qəsəbəsində yerləşir. Pxençxan-2018-də arena bobsley, kirşə idmanı və skeleton yarışlarına ev sahibliyi edəcək. 2013-cü ildə təmli qoyulan idman qurğusunun inşası 2017-ci ildə başa çatıb.



Bu növlər üzrə yarışları 7 min azarkeş izləyəcək. 122 milyon ABŞ dollarına başa gələn idman arenasında trasin maksimal uzunluğu 2018 metrdir. Yarışların startı 940 metr, finışı isə 800 metr hündürlükdə yerləşir.

Alpensiya Trampolin Kompleksi

Bu idman qurğusunda ikinövçülük, trampindən xizəkçilik tullanma və snoubord yarışları keçiriləcək. 2015-ci ildə açılış mərasimi olan kompleks 2017-ci ilə qədər əsaslı təmir ediləcək.



Yarışları 13 min 500 azarkeş (11 min oturaq, 2500 ayaqüstü) izləyəcək. Qış Olimpiya Oyunlarından sonra Cənubi Koreya hökuməti bu obyektə milli komandalar üçün məşq bazasına çevirəcək.

Bokvank Ekstrim Parkı

Bu idman qurğusu "Bonqpxen-men" dağ xizəkçilik kurortunun orazisinə aiddir. Burada snoubord və fristayl yarışları keçiriləcək. Qış Olimpiya Oyunlarında bu iki növ üzrə yarışları 18 min (oturaq 12 min, ayaqüstü 6 min) izləyəcək.



Kannın Hokkey Mərkəzi

Bu buz arenası Kannın şəhərində yerləşir. Arenanın tikilişinə 2014-cü ildə start verilib, 2017-ci ilin mart ayında yekun vurulub.



Mərkəzin tikilişi üçün 108 milyard von (90 milyon ABŞ dolları) xərclənib. Arena 10 min azarkeş tutumuna malikdir.

Kvandon Universitetinin idman arenasası

Bu idman qurğusunda da hokkey yarışları təşkil olunacaq. İdman arenasının inşası 2014-cü ilin iyun ayında başlayıb, 2017-ci ilin fevral ayında başa çatıb. İdman qurğusu 6 min azarkeş tutumuna malikdir.



Kannın Kerlinq Mərkəzi

Bu qapalı arena 1999-cu ildə qış idman növləri üzrə Asiya Oyunları, fiqurlu konkisürmə üzrə beynəlxalq turnirlərə (2005, 2011), şort-trek (2007) və kerlinq (2009) dünya çempionatına ev sahibliyi edib.



İdman arenasının inşası 1998-ci ildə başa çatıb. Kerlinq yarışlarını Pxençxan-2018-də 3500 azarkeş izləyə biləcək.

Yonpxyon Dağ Xizəkçilik Mərkəzi


Bu mərkəz Cənubi Koreyanın ən məşhur dağ xizəkçilik kurortlarından biridir. Dəniz səviyyəsindən 700-1458 m yüksəklikdə yerləşir. Dağ xizəkçilik trasında iki yamac var: Qold Peak (1127 m) və Draqon Peak (1458 m).



Pxençxan-2018-də bu mərkəz dağ xizəkçiliyi, məsafəli slalom və nəhəng slalom, eləcə də komanda yarışlarına ev sahibliyi edəcək. Həmin yarışları 12 min azarkeş (4500 oturaq, 7500 ayaqüstü) izləyəcək. Yonpxyon Dağ Xizəkçilik Mərkəzi 1998, 2000 və 2003-cü illərdə dünya kubokunun mərhələ yarışlarına ev sahibliyi edib.

Çonson Dağ Xizəkçilik Mərkəzi

Bu mərkəz Qrivanq dağının qayalarında yerləşir. 2016-cı ilin yanvarın 22-də arenanın rəsmi açılış mərasimi keçirilib.



Qış Olimpiya Oyunlarında mərkəz dağ xizəkçilik idmanı və məsafələrlə sürətli eniş, super-G yarışlarına ev sahibliyi edəcək.



“Ağ Olimpiada” - soyuq qışın isti hərarəti

Qış Olimpiya Oyunlarının azarkeşləri üçün maraqlı olduğunu nəzərə alaraq, Şamonidən Pxençxana qədər davam edən tarixin diqqət çəkən məqamlarını diqqətinizə çatdırırıq.

I Qış Olimpiya Oyunları 1924 (Paris, Şamoni) 25 yanvar - 4 fevral

I Qış Olimpiya Oyunları Fransanın kurort şəhəri Şamonidə keçirilib. Şamoni Olimpiya Oyunlarında 16 ölkədən 280 idmançı iştirak edib.

Avstriya idmançıları kişilər arasında fiqurlu konkisürmə yarışlarında çox fəal mübarizə aparırdılar. Kişilər arasında mübarizə ikiqat dünya və Olimpiya çempionu İsveç təmsilçisi Gillis Qrafstryom və avstraliyalı Vilhelm Byekle arasında gedirdi. Qızıl medalı isveçli idmançı qazandı. Daha bir qızıl medalı ikiqat dünya çempionu avstraliyalı Germa Plank öldü etdi.

semburq, Argentina, Meksika və Yaponiya ilk dəfə qış Olimpiya Oyunlarında iştirak etdirdilər.

Program

Qış olimpiadasının programında bəzi dəyişikliklər edilmişdi. Yarışların cədvəlinə tramlindon tullanma, fiqurlu konkisürmə və bobsleydən başqa, skeleton yarışları da daxil edilmişdi. İdmançılar övvəlki olimpiadada olduğu kimi skeleton yarışlarında dördadamlıq deyil, beşadamlıq xizəklərdə yarışmışdılar.

fərqlənərək, 5-ci qızıl medala sahib çıxdı.

Hava şəraitinin olverışsiz keçməsi 10.000 m məsafəyə yarışların başa çatmasına imkan vermədi. Bu yarışlar idmansevərlərin yaddaşında Olimpiya tarixinə ön mübahisəli yarışlar kimi düşdü. Belə ki, qaliblərə medalların verilməsi böyük hay-küyə səbəb oldu. Verilən medallar sonra idmançılardan geri alındı.

Səhər tezdən 50 km məsafəyə xizək yarışlarının startı verildə havanın temperaturu - 0 dərəcədən aşağı idi. Lakin havanın birdən-birə istiləşməsi və qarın öriməsi xizək yolunda olverışsiz vəziyyət yaratdı. Belə hava şəraitində ancaq dözümlü idmançılar qalib

roqiblə qarşılaşdığını anlayır. Sonya Heni kimi güclü roqibə uduzacağını anlayın Herma Plank-Sabo növbəti olimpiadada iştirak etməkdən imtina edir. Gənc və istedadlı idmançı Sonya Heni Sankt-Moris Olimpiadasında misilsiz nailiyyətləri ilə idman aləmində yeni səhifə açmağa nail olur.

Cütlüklərin fiqurlu konkisürmə yarışlarında fransızlar -Andre Jali və Pyer Bryune xüsusilə fərqləndilər. Avstriya fiqurçuları qızıl medallardan məhrum oldular. Bu növdə ən yüksək noticələri Skandinaviya təmsilçiləri göstərdilər (3 qızıl medaldan 2-si onların payına düşürdü).



Program

Şamoni-1924 Olimpiadasının programına xizək yarışları, ikinövçülük üzrə tramlindon tullanma və 500, 1500, 5000 və 10.000 məsafələrə konki yarışları, bobsley və fiqurlu konkisürmə daxil edilmişdi. Programda ABS-da populyar idman növü olan dağ xizəyi yarışları da nümayiş etdirilib.

I Qış Olimpiya Oyunlarında qış idman növlərinin yaxşı inkişaf etdiyi ölkələrin idmançıları ilə yanaşı (Norveç, Finlandiya, İsveç, Avstriya, İsveçrə, Fransa, Kanada, ABS), digər ölkələrin (İngiltərə, Belçika, İtaliya, Çexoslovakiya, Macarıstan, Yuqoslaviya, Polşa, Litva) idmançıları da qüvvələrini snayıblar.

Naticələr

Yekun noticəyə əsasən, I Qış Olimpiya Oyunlarında Norveç 122,5 xalla (18 medal- 4 qızıl, 7 gümüş və 7 bürünc) I, Finlandiya 59,5 xalla (9 medal-4 qızıl, 3 gümüş və 2 bürünc) II, ABS 26 xalla (3 medal- 1 qızıl, 2 gümüş) III yeri tutub.

“Ağ Olimpiada”ya konkisürənlər start veriblər. Ən qısa (500 m) məsafəyə yarışlarda iştirak etmək üçün 27 idmançı müraciət etmişdi. I Qış Olimpiya Oyunlarının ilk qızıl medalını amerikalı Çarlz Cutrau qazanıb.

Şamonidə qadınlar arasında fiqurlu konkisürmə yarışlarında axırıncı 8-ci yeri tutan balaça norveçli qızın -Sonya Heninin adı hələ idman aləminə heç nə demirdi. 5-6 ildən sonra isə o, dünya idmanında məşhur simalardan biri olacaqdı.

Fiqurlu konkisürmə üzrə cütlüklərin yarışında Antverpen-1920 Olimpiadasının çempionları Lyudovik və Volter Yakobsson fərqləndilər.

Dağ xizəyi yarışlarında şimal ölkə idmançılarının üstünlüyü xüsusi ilə diqqət çəkirdi.

Buz üstündə hokkey turnirinin final görüşündə Kanada və Amerika idmançıları mübarizə aparırdılar. Kanadalılar amerikalıları böyük hesabla (6:1) məğlubiyətə uğradaraq ikinci dəfə hokkey üzrə dünyada ən güclü komanda olduqlarını sübuta yetirdilər.

I Qış Olimpiya Oyunlarında Norveç idmançıları komanda hesabında yüksək noticələr öldü etdilər. Norveç Olimpiya yığması 10 ölkənin birlikdə toplaya bildiyi qədər xal qazanmışdı.

I Qış Olimpiya Oyunları idman aləmində böyük marağa səbəb oldu. Övvəllər qış oyunlarının keçirilməsinə etiraz edən ölkələr dünyanın ən güclü idmançılarından bir araya gəldiyi möhtəşəm idman bayramının əhəmiyyətini başa düşdülər. Beynəlxalq Olimpiya Komitəsi 1925-ci ildə qış Olimpiya Oyun-



Naticələr

Yarışlarda Norveç 93 xalla (15 medal-5 qızıl, 5 gümüş və 5 bürünc) I, ABS 45 xalla (6 medal-2 qızıl, 3 gümüş və 1 bürünc) II, İsveç 35 xalla (5 medal- 2 qızıl, 2 gümüş və 1 bürünc) III yeri layiq görüldü.

Bir medala 4 namizəd

Qış Olimpiya Oyunları 1928-ci ilin fevral ayında İsveçrənin Sankt-Moris şəhərində keçirildi. Bu dəfəki qış Olimpiya Oyunlarında övvəlkindən iki dəfədən çox idmançı iştirak edirdi.

Hava şəraitinin olverışsiz keçməsi yarışların yüksək səviyyədə təşkilində maneçilik törədirdi. Konkisürənlərin 500 m məsafəyə yarışlarında cəmi 3 medal uğrunda mübarizə gedirdi. Qaliblərin sayı isə 6 nəfər idi. Ən yaxşı noticələr Finlandiya təmsilçisi Klas Tunsberq (43,4 san.) və norveçli Berna Evensenə məxsus idi. III yerin sahibini müəyyən etmək üçün hakimler məsləhətləşməli oldular. Çünki bürünc medal uğrunda dörd idmançı mübarizə aparırdı. Yarış təşkilatçılarını vəziyyətdən çıxış yolunu növbəti yarışlar üçün müəyyən edilmiş medalların (1 qızıl və 3 bürünc) bu idmançılar arasında bölüşdürülməsində gördülər.

gələ bilirdilər. Xizək yarışlarının favoriti sayılan norveçlilərin cəhdi də uğursuzluqla nəticələndi. Xizək yarışlarında I yerə isveçli Per- Erik Hedlund layiq görüldü. 2-ci və 3-cü yerlərin sahibləri də isveçlilər oldular.

Bundan üç gün sonra 18 km məsafəyə yarışlarda Norveç təmsilçiləri fərqləndilər. Onlar bu yarışlarda I, II və III yerləri bölüşdürdülər. Çempion adına Yoxan Qrettumsbroten layiq görüldü. Həmin idmançı səhəri gün tramlindon tullanma yarışlarının da qızıl medalını qazandı. Norveçlilər idmanın bu növündə yüksək noticələr göstərdilər.

Olimpiya çempionlarının mübarizəsi

4 il övvəldə olduğu kimi fiqurlu konkisürənlərin fərdi yarışlarında qızıl medal uğrunda mübarizə Gillis Qrafstryom və Vilhelm Byokl arasında gedirdi.

7 dəfə Olimpiya çempionu Byokl əsas programda yarışların ən güclü iştirakçısı, ikiqat Olimpiya çempionu Gillis Qrafstryomu qabaqlayaraq liderliyi ölə aldı. İsveç fiqurçusu zədə aldığına görə tam gücü ilə yarışa bilmirdi. Lakin sərbəst programda Byoklun bəxti yenə də gətirmədi. Qrafstryom isə dizindən zədəli olduğu halda gözəl oyun nümayiş etdirdi.

Hokkey turnirində

Sankt-Moris Olimpiadasının hokkey turnirində liderlik yenə Kanada yığmasında idi. Onlar holləddici matçlarda mübahisəsiz üstünlüyə malik idilər. Kanada idmançıları üçüncü dəfə Olimpiya çempionu adına sahib olurdular.

III Qış Olimpiya Oyunları 1932 (Leyk-Plesid) 4-15 fevral

III Olimpiya Oyunlarında 17 ölkədən 252 idmançı iştirak edirdi. Qeyd edək ki, 307 iştirakçıdan 160-ı Amerika və Kanada təmsilçisi idi.

Program

Programda konkisürmə, buz üstündə hokkey, fiqurlu konkisürmə, bobsley yarışları nümayiş etdirilirdi.

Naticələr

Qeyri-rəsmi komanda hesabında öldü olunan medalların əksəriyyəti ABS idmançılarına məxsus idi. Skandinaviya ölkələrinin idmançıları qış idmanı tarixində ilk dəfə idi ki, məğlubiyət acısı yaşayırdılar.

Yekunda ABS 85 xalla (12 medal- 6 qızıl, 4 gümüş və 2 bürünc) I, Norveç 68 xalla (10 medal- 3 qızıl, 4 gümüş və 3 bürünc) II, Kanada 46 xalla (7 medal- 1 qızıl, 1 gümüş və 5 bürünc) III yeri tutdular.



Skandinaviya təmsilçiləri 5000 m məsafəyə keçirilən yarışlarda ilk beş yeri tutublar. Konki yarışlarında 1500 m məsafəyə ən yaxşı noticəni isə fin idmançısı Klas Tunsberq göstörüb.

10.000 məsafəyə yarışlarda idmançılar iki qızıl medal uğrunda mübarizə aparıblar. Axırıncı məsafəyə yarışlardan sonra yenidən dörd məsafə üzrə qaliblər müəyyən edilməli idi. Konki sürən olimpiyaçılardan yalnız 9-u yarışmaq arzusunda olduğunu bildirib. Bu yarışlarda Tunsberq və Larsen fərqləniliblər.

ların müntəzəm keçirilməsi barədə qərar qəbul etdi.

III Qış Olimpiya Oyunları 1923 (Sankt-Moris) 11- 19 fevral

II Qış Olimpiya Oyunlarında 25 ölkədən 464 idmançı qüvvəsini snayırdı. Almaniya, Hollandiya, Rumıniya, Litva, Estoniya, Luk-

Verilən medallar geri alındı?

5000 m məsafəyə yarışlarda güclü küləklə bərabər şiddətli qarın yağması vəziyyəti çətinləşdirdi. İdmançılardan bəzisi yarışlardan imtina etdi. Onların arasında Olimpiya çempionu Tunsberq də var idi. Son anda yarışda iştirak edən idmançının cəhdi uğursuzluqla nəticələndi.

1500 m məsafəyə yarışlarda qızıl medal uğrunda mübarizə Tunsberq və Evensen arasında gedirdi. Finlandiya təmsilçisi yenə də

Tam gücü ilə mübarizə aparan idmançı üçüncü qızıl medalı da qazandı. Byokl isə ikinci gümüş medalla yarışları tork etdi.

Fiqurlu konkisürmə dünyasında yeni ulduz parlayırdı

Herma Plank-Sabo uzun müddət fiqurlu konkisürmə üzrə dünyanın bir nömrəli idmançısı sayılırdı. Lakin Sankt-Moris Olimpiadasından bir il övvəl 15 yaşlı Norveç idmançısı Sonya Heni ilə tanış olan Sabo ciddi

ABS prezidentinin təbriki

III Qış Olimpiya Oyunları 1932-ci ilin fevral ayının 4-də açıq elan edildi. ABS prezidenti Franklin Ruzvelt radio vasitəsi ilə tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzuladı. Məşhur toyyaracağı Berd Olimpiya andı içdi.

(ardı var)

4-5-ci səhifələri hazırladılar:
Saadət Hakiyeva,
Anar Əhmədov

Atletika

Latviyada atletika üzrə "Kuldiga Catherines Cup" beynəlxalq turniri keçirilib. Turnirdə 17 ölkədən 200-dən artıq atlet qalib adı uğrunda mübarizə aparıb. Səkkizinci dofo təşkil olunan yarışda ölkəmizi 60 metr məsafəyə sədlərlə qaçış yarışlarında Rahib Məmmədov təmsil edib. Məşqçi Elvin Əliyevin rəhbərliyi altında mübarizə aparən atletimiz 8 saniyə notico ilə turnirin qızıl medalına sahib olub.

Güləş

Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə-

nin 1/16 final mərhələsinin cavab oyununda Rumıniyanın "Stiinta" komandasını qəbul edib. Azərbaycan Voleybol Mərkəzində təşkil edilən görüş "Azərreyl" komandasının 3:0 (25:23, 27:25, 25:14) hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında Rumıniyada keçirilmiş ilk oyunda "Stiinta" voleybolçuları 3:1 hesabı ilə qələbə qazandıqından cütün taleyi "qızıl set"də həll olunub. Bu setdə rəqib komanda Azərbaycan təmsilçisini üstələyərək iki görüşün ümumi nəticəsinə görə 1/8 final mərhələsinə vəsiqə əldə edib - 15:13.

Karate

Xorvatiyanın Samobor şəhərində karate üzrə 27-ci Qran-pri turniri keçirilib. Nüfuzlu

turnir 10 turdan ibarət olub. Turnirdə ölkəmizi qrossmeysterimiz Arkadi Naydiç təmsil edib. Zəka sahibimiz şahmat festivalının "A" kateqoriyalı turnirində 10 mümkün xaldan 8,5 xal toplayaraq qalib adını qazanıb.

* * *

Bakıda şahmat üzrə VI Fuad Cəfərov Memorialı keçirilib. Beynəlxalq turnirdə 300-dən çox şahmatçı iştirak edib. 10 yaşına qədər uşaqların yarışında Səid Zeynalov birinci yeri tutub. O, mümkün yeddi xaldan altısını toplayaraq çempion adını qazanıb. Qızlar arasında isə Suada Abbaszadə birinci olub. Oğlanlar arasında səkkiz yaşa qədər kateqoriyada əsas mükafatı Keşani Kian (İran), qızlar arasında isə Xanım İsmayilova qazanıb (Bakı). Qaliblərə Fuad Cəfərovun şəxsi kitabxanasından şahmat kitabları və "Bestcom" şirkətindən hədiyyələr təqdim edilib. 117 şahmatçının iştirak etdiyi açıq (open) turnirdə isə qalib adını Şahin Hüseynov qazanıb. Samir Davidov ikinci, Şücaət Orucov isə üçüncü yerdə qərarlaşıb.

Qızlar arasında rapid turnirdə ən güclü Ləman Hacıyeva olub.

Əsas turnirin qalibi adını Arşad Təhbaz (İran) qazanıb. İkinci yeri Azər Mirzəyev (Bakı), üçüncü yeri isə Davit Benidze (Gürcüstan) tutub.

* * *

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi "Tata Steel Chess" turniri keçirilib. 14 qrossmeysterin

* * *

Hazırlığını Antalyada davam etdirən futbol üzrə 17 yaşınadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Komandamız "Antalyaspor"un qızlardan ibarət U-19 komandası ilə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb.

Çimərlik futbolu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İranın Buşehr şəhərində təşkil olunmuş "Persian Cup-2018" beynəlxalq turnirində ikinci oyununu keçirib. İspaniya yığması ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub. Komandamızın qolunu Orxan Məmmədov vurub.

Muay-tay

"Qəbələ" idman klubunun döyüşçüsü Pərviz Abdullayev beynəlxalq arenada növbəti qələbəsini qazanıb. İdmançımız bu dəfə Türkiyədə uğur əldə edib. O, Mersin şəhərində təşkil olunan muay-tay yarışında qüvvəsini sınayıb. Turnirdə 75 kiloqram çəki dərəcəsinə çıxış edən Pərviz Abdullayev Türkiyə təmsilçisi İsmayıl Uzuner ilə qarşılaşıb. Pərviz bu döyüşdə qalib gələrək, rinqi qələbə ilə tərk edib.

Ciu-citsu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində Braziliya ciu-citsu idman növü üzrə ən nüfuzlu turnirlərdən sayı-

olaraq, ingiltərəli və bolqarıstanlı rəqiblərinə məğlub olublar.

İlk dəfə bu turnirdə iştirak edən Fərrux Səfərov isə qrupda bir qələbə qazanaraq, mübarizəni erkən dayandırdı.

Yeniyyətə şpaqaçılarımız oğlanların komanda yarışında ilk görüşdə Qətər yığmasına qalib gəlsə də, ardınca İtaliya komandasına uduzdu. Şpaqaçılarımız 5-6-cı yer uğrunda Estoniyaya, 7-8-ci yer uğrunda keçirilən görüşdə isə İngiltərəyə məğlub olublar (44:45).

Bələliklə, şpaqaçılarımız yeniyetmə oğlanların komanda yarışında 21 ölkə arasında 8-ci yeri tutub.

* * *

ABS-da qılıncoyutma üzrə Dünya kuboku seriyasından sayılan A kateqoriyalı turnir keçirilib. Baltımor şəhərində təşkil olunan yarışın həm fərdi, həm də komanda mübarizəsində Azərbaycan millisinin idmançıları da güclərini yoxlayıblar.

Bələ ki, Aysel Əhodova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət komandamız ilk mərhələdə Qazaxıstan komandasını 45:42 hesabı ilə məğlub edib. Millimiz 8 komanda arasına yüksəlmək uğrunda görüşdə italyalı həmkarlarına məğlub olub (18:45). Ardınca Ukrayna və Yaponiya komandaları ilə də bacarmayan sablyaçılarımız 15-16-cı yerlər uğrunda görüşdə Belarusa 45:43 hesabı ilə qalib gələrək, 19 komanda arasında 15-ci yeri tutublar.

Qadın sablyaçıların fərdi yarışında ən yaxşı göstərici Sevil Bünyatovaya məxsusdur. Qrup mərhələsini 3 qələbə ilə bitirən

Y a n v a r

ayının yekunu Olimpiya dünyası -nın təqdimatında

lər arasında sayca 21-ci beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan pöhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan güləşçiləri də qüvvələrini sınayıblar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən yeniyetmə güləşçilərin Olimpiya çəki dərəcələri üzrə keçirilən yarışlarda 2001-2002-ci illər təvəllüdü idmançıları mübarizə aparıblar.

Müxtəlif çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar diplom, medal və hədiyyələrlə təltif olunublar.

* * *

İranın Məşhər şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçirilib.

Yığmamızın üzvləri turniri 1 qızıl və 1 bürünc medalla başa vurublar. Bütün rəqiblərini üstələyən Orxan Nuriyev (97 kq) turnirin qızıl medalına sahib olub. Həllədiçi görüşdə güləşimiz Türkiyə təmsilçisi, Rio Olimpiadasının bürünc medalçısı Cenk İdem üzərində inamlı qələbə qazanıb. Bürünc medalı isə yığmamıza Türmən Eyyubov (97 kq) qazanıb. Üçüncü yer uğrunda görüşdə idmançımız İran təmsilçisi Məhəmməd Yeganehlin gərgin keçən qarşılaşmadan qalib ayrılıb.

Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi 55 kq) və Sakit Quliyev (60 kq) turniri beşinci sırada tamamlayıblar.

Gimnastika

Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Yarışda ölkəmiz həm gənclər, həm də böyüklərin yaş kateqoriyalarında təmsil olunub. Yığma komandamızın gənc gimnastlarından Dərya Fərşəbəyşəhriyarı ən yaxşı nəticəsinə lent ilə hərəkətlərdə göstərərək dördüncü yerdə qərarlaşıb. Onun komanda yoldaşı Yelizaveta Luzan isə güclü çıxışda beşinci olub. Turnirdə Azərbaycanın aktivinə yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdı. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görüldü.

Voleybol

Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" komandası Avropa Voleybol Konfederasiyasının "Çağırış kuboku" turniri-

yarışda iştirak edən yeniyetmə və gənclərdən ibarət seçmə komandalarmız turniri 8 medalla başa vurub. Karateçilərimiz turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. 14-15 yaşlı yeniyetmələrin yarışında Fərid Ağayev (-52 kq) və Fidan Dadaşova (-47 kq) yarışın qalibi olublar. Gənclər arasında Ülvi Qurbanov (-60 kq) və Murad Hacızadə (+84 kq) ikinci yeri tutub. Tale Yaqubov (-63 kq), Mədinə Sadıxova (-48 kq), Müsəib Məmmədov (-68 kq) və Elcan Məmmədov (-60 kq) üçüncü yerdə sahib çıxıb. Daha 4 idmançımız Ayla Rzazadə (+54 kq), Məhəmməd Məmmədov (-65 kq), Ruslan Əhmədov (-75 kq) və Murad Balakışiyev (-84 kq) isə bürünc medal uğrunda həllədiçi görüşdə məğlub olublar. Aytac Əliyeva (-55 kq) təsəlliverici görüşlərdə mübarizəni bürünc mükafatların bir addımlığında dayandırdı.

* * *

Bakı İdman Sarayında karate üzrə ikinci ənənəvi "Arpaçay Open" beynəlxalq turniri keçirilib. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təşkilatçılığı ilə keçirilən yarış 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. Turnirdə Azərbaycan, İran, Rusiya, İsrail və Özbəkistandan olan idmançılar qalib adı uğrunda mübarizə aparıblar. Yarışın ilk günündə 6-7, 8-9, 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15, 16-17 yaşlı yeniyetmə və gənc idmançılar tatami üzərində çıxıblar. Turnirdə həmçinin fərdi kata və kumite yarışlarından əlavə, kumite üzrə komanda çıxışları da təşkil olunub. Qaliblər diplom və medallarla təltif olunublar.

* * *

Karate üzrə milli komandanın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa turnirində ikinci yeri tutub. Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həllədiçi görüşün son saniyələrində qələbəni əldən verib.

Yeni qaydalara əsasən medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reyting cədvəlində xallarını artırıblar.

"Kiçik dünya çempionatı" adlandırılan Paris Premyer Liqasında 81 ölkədən 756 idmançı mübarizə aparıb.

Şahmat

Hindistanın Nyu-Dehli şəhərində ənənəvi şahmat festivalı keçirilib. Yarışda 24 ölkədən 233 şahmatçı, o cümlədən 29 qrossmeyster iştirak edib. İsveçrə sistemi üzrə keçirilən

mübarizə apardığı turnirdə ölkəmizi Şəhriyar Məmmədov təmsil edib. Şahmatçımız yarışın sonuncu - 13-cü turunda hindistanlı Vişvanatan Anandla heç-heçə oynayıb. Bu nəticədən sonra hesabında 8,5 xal olan Şəhriyar turniri dördüncü pillədə başa vurub. Turnirin qalibi adını isə norveçli Maqnus Karlsen qazanıb. Karlsen onunla cəmi xal toplayan (9) hollandiyalı Aniş Qiridon iki partiyanın yekununda güclü olub - 1,5-0,5. Üçüncü yerdə isə rusiyalı Vladimir Kramnik qərarlaşıb (8,5).

Futbal

Futbal üzrə Azərbaycan milli komandası yanvarın 23-də Bakı İdman Sarayında İran yığması ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Villiams Oliveira Do Nascimento'nun dubl etdiyi oyunda komandamızın digər qolunu İsa Atayev vurub.

Komandamız bir gün sonra İran yığması ilə ikinci dəfə yoldaşlıq oyununda gücünü sınayıb. Görüş 1:4 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Oyunda komandamızın yeganə qolunu Ramiz Çovdarov vurub.

Futbol

Bakının "Neftçi" futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Komandamız Bolqarıstanın "Slaviya" klubu ilə qarşılaşıb. Görüşdə Bakı təmsilçisi 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Neftçi" Antalya toplanışı çərçivəsində keçirdiyi yoxlama oyunlarında Rusiyanın "SKA-Xabarovsk" klubuna 1:8, Rumıniyanın "Konkordiya" komandasına isə 0:1 hesabı ilə uduzdu.

* * *

Bakının "Səbail" futbol klubu Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Ukraynanın "Çernomorets" klubu ilə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.



Qılıncoyutma

Qılıncoyutma növü üzrə yeniyetmə şpaqaçılarımız Danimarkanın paytaxtı Kopenhagenə keçirilən beynəlxalq "Cadet Circuit" turnirində iştirak ediblər. Komandamız oğlanların fərdi yarışında 4 şpaqaçı ilə təmsil olunub. 20 ölkədən 115 iştirakçının yarışdığı turnirdə ən yaxşı göstərici Xəlil Əliyevə məxsus olub. Mübarizəyə 1-ci qrupda başlayan şpaqaçımız 6 mümkün qələbədə 5-ni qazanaraq birbaşa 1/64 finala vəsiqə əldə edib. İdmançımız bu mərhələdə ingiltərəli rəqibini məğlub etsə də, 1/32 finalda italyalı atletlə 12:15 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. Turniri 23-cü pillədə başa vuran Xəlil yeniyetmə şpaqaçıların reytingində 50-ci sıraya yüksəldi.

Digər təmsilçilərimizdən Barat Quliyev və Cavid Cahangirov qrupda 2 qələbə qazanma da, 1/64 finala yüksəlmək üçün müvafiq

Yelkənli idman

Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) "Optimist" və "Laser" sinfi üzrə komandalarının üzvləri "Bodrum Kış Trefesi" yarışlarında iştirak ediblər. Türkiyə Yelkən Federasiyasının təşkil etdiyi yarışda idmançılar dörd gün boyunca orta hesabla 5 saat donizdə qalaraq yarışıblar. Yarışda 17 ayrı yelkən klubundan və 3 ölkədən idmançılar mübarizə aparıblar.

Fiqurlu konkisürmə

İslandiyanın paytaxtı Reykjavikdə fiqurlu konkisürmə üzrə beynəlxalq oyunlar keçirilib. Yarışda Azərbaycan da təmsil olunub.

Ölkəmizin idman şöhrəti milliləşdirilmiş amerikalı Morqan Flud qoruyub. Məcburi və sərbəst proqramda birinci olan 18 yaşlı legioner yekunda qızıl medala yiyələnib. O, 117,79 xal toplayıb.

F U T B O L

Reaksiyalar

Elxan Məmmədov (AFFA-nın baş katibi): "Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənar rəqiblərin aşağı reytingli komandalar olduğu görünür. Ancaq komandamızın 3 gün ərzində 2 oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir. Əlbəttə, məqsədimiz birinci pilloni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdır. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüşün asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik".

Qurban Qurbanov (Azərbaycan milli komandasının baş məşqçisi): "Xeyirli-ugurlu olsun. Hər bir komanda rəqibimiz ola bilər. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda xeyli vaxtımız var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağıma inanıram.

Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqda düşünməmişəm. Püşk bir lotereyadır. Artıq rəqiblərimizi tanıyıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik.

Bu gün dünya futbolunda hər cür noticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz milli belə güclü rəqibdən xal almağı bacarır. Millətlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadır və çalışacaqlar şanslarından maksimum istifadə etsinlər. Başqa yarış olsaydı, bəlkə də indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz noticələrimiz var.

Azərbaycan millisi milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yəni birləşəcəyik".

Tom Seyntfild (Malta milli komandasının baş məşqçisi): "Düzünü desəm, qarışıq duyğularım var. Bir tərəfdən, Farer Adaları ilə qarşılaşmaqdan çox məmnunam. Çünki daha əvvəl orada oynamışam və bu ölkənin baş məşqçisi olmuşam. Digər tərəfdən də çox çətin qrupa düşmüşük. Bütün komandaların arasında bizdən zəif cəmi iki ölkə var idi - San Marino və Cəbəllüariq. Amma biz Kosovo (dünya reytingində 178), Azərbaycan (118) və Farer adaları (97) komandaları ilə düşdük. Zəif rəqib yoxdur. Asan mübarizə olmayacaq. Baxmayaraq ki, böyük turnirlərdə güclü komandalardan hamısı məsələ, Farer adaları kimi kiçik ölkələrə düşməyi arzulayırlar, amma onlar da zəif deyillər. Xallar uğrunda çox gərgin "döyüş" olacaq. Turnirə evdə qələbə ilə başlamaya istəyirik. Ardıcıl bir və ya iki qələbə qazanmaq istəyirik, ardınca isə görək necə olacaq".

Fadil Vokri (Kosovo Futbol Federasiyasının prezidenti): "III qrupun ən yaxşısı Azərbaycan yığmasıdır. Buna baxmayaraq, maksimum nəticə qazanmaq üçün imizdən gələni edəcəyik. Kosovo millisi Malta və Farer adalarından daha keyfiyyətli komandadır. Oyunlar asan keçməyəcək. Lakin komandaların keyfiyyətlərinə baxsaq, Azərbaycanla rəqabət aparmalı olacağımızı söyləməliyəm. Yaxşı hazırlaşmalıyıq və məqsəd yalnız qrup birinciliyi olmalıdır".

Samir Uykani (Kosovo milli komandasının kapitanı): "Qrupumuzun ən yaxşı komandası Azərbaycandır. Məncə, rəqiblərdən Malta və Farer adaları ilə müqayisədə Azərbaycan daha güclüdür. Biz uğura imza atsaq, gözəl olmur olacaq. Hər oyuna köklənəliyik. Qrupdakı bütün qarşılaşmalarda maksimum gücümüzü qoymalıyıq. Çünki bu, bizim üçün yaxşı şansdır. Çoxlu təcrübə toplayacağıq. Komandamızın perspektivi var. Uğurlu noticəyə imza ata biləcəyimizi düşünürəm".

Yanvarın 24-də UEFA Millətlər Liqasının ilk mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 2018/19-cu illər mövsümündə qitə futbol federasiyasına üzv olan 55 ölkənin millisi mübarizə aparacaq.

İsveçrənin Lozanna şəhərində keçirilən püşkatmada yığmalar UEFA reytinginə görə 4 liqada qruplara bölünüb. A və B liqalarında yer alan komandalar hərəsi 3 yığmadan ibarət 4 qrup təşkil edib. C liqasında üç qrup 4, bir qrup 3 millidən ibarətdir.

Malta millisi ilə daha çox - 6 dəfə qarşılaşmışıq. 1994-cü ildən tanış olduğumuz bu rəqib həmin vaxt yığmamızı 5 cavabsız qolla məyus edib. Ümumiyyətlə ilk 3 oyunda ada təmsilçisi bizə "quru" hesabla qalib gəlib. Sonrakı 3 görüşdə isə millimiz 2 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib. Top fərqi də rəqibin xeyrinədir - 7:11. Yığmamız 2 böyük hesablı məğlubiyyətin özünü 1 belə qələbə ilə çıxıb (3:0). Bu 6 matçdan 4-ü yoxlama, 2-i isə seçim xarakterli olub.

Qeyd edək ki, A liqasında qrup qalibləri mükafatlar uğrunda yarım-



Yığmamızın Millətlər Liqasındakı rəqibləri bəlli oldu

Rəqiblər arasında tanış komandalar da var



Ən zəif 16 komandanın yer aldığı D liqasında isə 4 qrupun hər birində dörd komanda çıxış edəcək. Püşkatmaya I-cı sərbətdən qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Qurban Qurbanovun yetirmələri III qrupunda yer alıb.

D liqasında çıxış edəcək Qurban Qurbanovun yetirmələri Farer adaları, Malta və Kosovo ilə görüşəcək. Bu komandalardan yalnız kosovollar bizim üçün yeni rəqib sayılır. Balkan təmsilçisi ilə ilk oyunumuz Millətlər Liqasına təsadüf edəcək. Digər iki komanda ilə əvvəllər də qarşılaşmışıq. Farer adaları yığmamızın tarixinə düşməyi bacarıb.

Cəmi 1 dəfə görüşdüyümüz ada təmsilçiləri millimizin tarixində ilk böyük hesablı qələbənin "qurban"ı olublar. 1996-cı il fevralın 27-də Kiprin Larnaka şəhərində keçirilən yoxlama oyununda komandamız 3 cavabsız qol vurub. Kazbek Tuayev-in baş məşqçisi olduğu millinin qollarından birini indiki baş məşqçi Qurban Qurbanov vurub. O, matçın 30-cu dəqiqəsində fərqlənib. Digər iki qolu Vyacheslav Liçkinlə Yunis Hüseynov vurublar.

final və finalda oynamaq imkanı qazanacaq. Digər liqaların qrup birinciləri isə 2020/2021-ci illər mövsümündə daha yüksək liqada çıxış etmək imkanı qazanacaq. A, B və C liqalarında qrup sonuncuları növbəti mövsümdə aşağı dəstədə qüvvəsini sınaq etməli olacaq.

EURO-2020-nin seçim mərhələsinin püşkatması zamanı yığmaların sərbətlərə bölünməsi məhz Millətlər Liqasının noticələrinə görə gerçəkləşəcək. Bundan başqa, hər liqadan 1 komanda EURO-2020-nin final mərhələsinə vəsiqə qazanacaq.

Rahib Sahiboglu

UEFA Millətlər Liqası

A liqası

I qrup: Almaniya, Fransa, Hollandiya;
II qrup: Belçika, İsveçrə, İspaniya;
III qrup: Portuqaliya, İtaliya, Polşa;
IV qrup: İspaniya, İngiltərə, Xorvatiya.

B liqası

I qrup: Slovakiya, Ukrayna, Çexiya;
II qrup: Rusiya, İsveç, Türkiyə;
III qrup: Avstriya, Bosniya və Herseqovina, Şimali İrlandiya;
IV qrup: Uels, İrlandiya, Danimarka.

C liqası

I qrup: Şotlandiya, Albaniya, İsrail;
II qrup: Macarıstan, Yunanıstan, Finlandiya, Estoniya;
III qrup: Sloveniya, Norveç, Bolqarıstan, Kipr;
IV qrup: Rumıniya, Serbiya, Monteneqro, Litva.

D liqası

I qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra;
II qrup: Belarus, Lüksemburq, Moldova, San Marino;
III qrup: Azərbaycan, Farer adaları, Malta, Kosovo;
IV qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllüariq.

III qrupun təqvim

7 sentyabr, saat 21:00
Azərbaycan - Kosovo
10 sentyabr, saat 23:45
Malta - Azərbaycan
11 oktyabr, saat 23:45
Farer adaları - Azərbaycan
14 oktyabr, saat 21:00
Azərbaycan - Malta
17 noyabr, saat 21:00
Azərbaycan - Farer adaları
20 noyabr, saat 23:45
Kosovo - Azərbaycan

Qurban Qurbanovun yoldaşlıq oyunu üçün siyahısı

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Qurban Qurbanov Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edəcək oyunçuları müəyyənləşdirib.

Yanvarın 30-da Moldova millisi ilə yoxlama oyunu keçirəcək yığmamıza 24 futbolçu dəvət alıb. Bu, Qurban Qurbanovun millinin baş məşqçisi vəzifəsində açdığı ilk heyətdir.

Siyahıda "Qarabağ" klubunun 11 futbolçusu yer alıb. Təcrübəli mütəxəssis "Neftçi"dən 6, "Qəbələ"dən 3, "Sumqayıt"dən 2, "Keşlə"dən 1 futbolçunu heyətə daxil edib.

Ölkə xaricində çıxış edən yeganə oyunçu isə Ukrayna-nın "Aleksandriya" klubunun üzvü Pavel Paşayevdir.

Yığmada debüt etməyən Şahrudin Məhəmmədliyəv, Rəşad Əzizli, Bəhlül Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov da heyətdə yer alıb.

Qeyd edək ki, milli komandanın toplanışı yanvarın 31-dək davam edəcək.

Qapıçılar: Kamran Ağayev ("Keşlə"), Şahrudin Məhəmmədliyəv ("Qarabağ"), Rəşad Əzizli ("Neftçi");

Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə, Abbas Hüseynov (hamısı "Qarabağ"), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk (hamısı "Neftçi"), Tomkin Xəlilzadə ("Qəbələ"), Bəhlül Mustafazadə ("Sumqayıt"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı "Qarabağ"), Rəhman Hacıyev, Emin Mahmudov (hər ikisi "Neftçi"), Cavid Hüseynov ("Qəbələ"), Cavid İmamverdiyev ("Sumqayıt");

Hücumçular: Mahir Mədotov, Ramil Şeydayev (hər ikisi "Qarabağ"), Ruslan Qurbanov ("Qəbələ").

Antalyadakı oyun reytingimizə necə təsir edəcək?

Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının FIFA reytinginə təsir perspektivi dəyişib. Buna Kosovo milli-

si ilə fevralın 2-nə planlaşdırılan matçın təxirə salınması səbəb olub.

Bu səbəbdən komandamız yalnız Moldova yığması ilə üz-üzə gələcək. Həmin görüş yanvarın 30-da keçiriləcək. Təbii ki, son anda yeni rəqibin tapılması da istisna deyil.

Moldova ilə matç FIFA tərəfindən tanındığı üçün qarşılaşma reytingə də təsir edəcək. Son siyahıda 281 xalla 118-ci olan Qurban Qurbanovun yetirmələri qarşıdakı görüşdən ciddi fayda da əldə edə bilməyəcək. Çünki yoxlama matçındakı qələbə əmsalımızı cəmi 149, heç-heçə isə 50 xal artıracaq. Qarşılaşmanın belə aşağı dəyərləndirilməsi 4 ilin noticələrinə görə hesablanan reytingimizə də az təsir edəcək.

Qələbə ilə hesabımızı 7 xal artırıb 288-ə çatdıracağıq. Heç-heçə 6, məğlubiyyət 12 xal itkisinə bərabər olacaq. Bunun mövqeyimizə necə təsir edəcəyini söyləmək çətinidir. Çünki digər komandaların oyunlarının noticələri də önəmlidir. Lakin son cədvələ nəzər salıb, cəmi xalın neçənci yer üçün kifayət etdiyini bilmək mümkündür. Belə ehtimala görə 3 pillə irəliləmək mümkündür. Qalib gələrsək, mövqə dəyişikliyi gözənlənir. Yığmamızın həm heç-heçə, həm məğlubiyyətlə 118-ci pillədə qalması inandırıcı görünür.

Mütəxəssis rəyi

Çıxış yolu EURO-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdır

UEFA Millətlər Liqasının püşkü atıldı. Yeni turnirdir. Zəif millilərə final yolunda bir vəsiqə üçün əlavə şansdır. Eyni zamanda Avropa futbolunda təbəqələşmənin, monopolistlər tərəfindən "zəiflərin" qəbul olunmamasının təsdiqi baş verdi...

Çoxdan idi böyük futbol dövlətləri UEFA-ya təzyiq edirdi, "zəiflərlə" qarşılaşmaq istəmir, uzun səfərləri qəbulolunmaz sayırdılar. Bu, onlara həm futbol, həm də komməriya baxımından sərf etmədi. Böyük millilərlə qarşılaşmaq "zəiflərlə" sərf edir. Məğlubiyyətlər qaçılmaz olsa da yaxşı maliyyə əldə olunurdu...

Son 10 illiklərdə ilk dəfədir ki, UEFA sponsorsuz yarış təşkil edir. Millətlər Liqasında millilərlə ixtiyar sahibidir. Əlavə vəsait əldə etmək üçün qaydalar çərçivəsində istəklərinə uyğun istənilən addımı ata biləcəklər. Almaniya, İngiltərə, İspaniya, İtaliya, Fransa və digər aparıcı futbol ölkələrinə bu sərfəlidir. Sponsor, tələyayım, azarkeşlərdən külli miqdarda gəlir əldə edəcəklər. "Zəiflərlə" isə daha da zəifləyəcəklər. Əsasən də on "zəiflərin" liqasında...

Təəssüf ki, əvvəlki qrupumuzda baş tutacaq oyunlara hansı sponsor, televiziya marağı ola bilər?! UEFA hörmət əlaməti olaraq liqaları rəqiblərə bölməyib. Biz böyük: Sonuncu liqa Avropanın 4-cü liqası deməkdir. Gədin bacardığınız futbolu oynayın, əl-ayağa doluşmayın deməkdir. Şərhe ehtiyac qalmır...

Gələcəkdə belə bir addım klub futbolunda da atıla bilər. Söz-söhbətlər səngimdir. "Real", "Bavariya", "Çelsi", "Barselona" və digər "nəhənglər" Azərbaycan, Qazaxıstan kimi ölkələrə səfər etmək istəmir. Böyük futbol çoxdandır böyük biznesə çevrilib. Uzun məsafə, rəqiblərin zəifliyi, sponsor marağının olmaması bunları şortləndirir. Heç kim 100 milyonlarla qiymətli olan futbolçularını riskə atmaq istəmir...

Millətlər Liqasının Azərbaycan üçün yeganə üstünlüyü bir vəsiqəni əldə edib "böyüklər" arasına cəmi atmasıdır. Əks halda "palçıqda" olan futbolumuz daha da geriləyəcək, sabaha ümid tükənəcək... İndidən strateji olaraq bunlar təhvil olunmalı, final yolunda önəmli addımlar atılmalıdır...

Artıq rəqiblər "böyüdürlər", "sığorta" şirkətləri işə düşür, baş verə biləcək uğursuzluq təhlili olunur. Bu uğursuzluq yox, fiasco olar... Əgər Farer adaları, Kosovo, Malta millilərinə qorxulacaqsa, onda Almaniya, Çexiya, Norveç qarşısında "niyə də yox" nə idi?! Ay Kosovonun legionerləri var, ay bir adada soyuq, bir adada isti olacaq... Sonra? Heç kimi bunlar maraqlandırmır və maraqlandırmamalıdır da...

Son 10-12 ildə Azərbaycan futboluna yatırılan vəsaitlə təkmil futbol deyil, Kosovo, Farer adalarını gül-çiçəyə çevirmək olardı. Rəqibləri "böyütmək" yox, bunun haqqını tələb etmək lazımdır. Haqqın ödənilməsi, "bataqlıq"dan çıxmağın tek yolu isə EURO-2020-nin final mərhələsi olmalıdır...

Son vaxtlar Azərbaycan futbolu Rusiya, Türkiyə ilə müqayisə edilərək bizlərin əhali potensialımız qabardılmışdır. Kökündən yanlış fikirlərdir. Xorvatiya, Uruqvay, heç 300 minlik İspaniyani yada salan olmadı. Farer adaları, Malta, Kosovonun isə toplanmış əhali isə Azərbaycan qədər deyil...

Bəhanələr kənara qoyulmalı, 100 milyonlarla xərclənən pulların qarşılığı verilməlidir... Azərbaycan dünyada palçıq vulkanları ilə zəngin olan yeganə ölkədir. Ya finaları təmin edib 70 minlik Bakı Olimpiya Stadionunda xal-qızmı sevinməli, ya da futbola cavabdehlik palçıq vulkanlarında "palçığa batırılmış" futbolumuzun hesabını verməlidirlər...

Kifayət qədər zaman, kifayət qədər vaxt var... Uğurlar, Azərbaycan!

Tahir Süleymanov, futbol mütəxəssisi



Ronaldu Madrid, Nyu-York və Mərrakeş şəhərlərində "CR7" otellərini açır

"Real" futbol klubunun hücumçusu Kriştianu Ronalduya moxsus otellər şəbəkəsi genişlənməkdə davam edir. Bu otellər rəhbərlik edən "Pestana CR7" şirkəti Madriddə, Nyu-Yorkda və Mərrakeşin on iri şəhərlərindən biri sayılan Mərrakeşdə mehmanxanaların açılacağı elan edib. Genişlənmə prosesinin 2020-ci ildə başa çatacağı gözlənilir.

Qeyd edək ki, "CR7"-nin ilk iki oteli 2016-cı ildə Kriştianunun doğma şəhəri Funşalda və Lissabonda açılıb.



Azarkeşlər 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına bilet almaq üçün satışların ikinci mərhələsinin gedişində 4 milyondan çox sifariş veriblər. Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) məlumatı xidməti məlumat yayıb.

Yanvarın 26-dək sifariş edilən biletlərin sayı 4 milyon 211 min 211 ədəd olub. Sifarişlərin əksəriyyəti Rusiya azarkeşləri tərəfindən edilib. Müraçiblərin sayına görə növbəti yerlərdə Almaniya, Argentina və Meksika qoralarşıb. Hazırkı mərhələdə dünya çempionatının oyunlarını stadionlarda izləmək istəyən xarici ölkə vətəndaşlarının payı 45 faizdir.

Bilet satışlarının ikinci mərhələsi dekabrın 5-də start götürüb və aprelin 3-nə qədər davam edəcək. Əgər sifarişlərin miqdarı stadionlarda

ayrılan yerlərdən çox olarsa, biletlər püşkatma yolu ilə satılacaq. Bu mərhələdə çempionatın açılış və final oyunları istisna olmaqla, bütün oyunlara bilet sifariş etmək mümkündür.

Bundan sonra aprelin 18-dən başlayaraq biletlərin canlı növbə ilə satılacağı "son an" mərhələsi iyulun 15-də - dünya çempionatının final oyununu günündə başa çatacaq.

4 milyondan çox bilet sifariş olunub

Xatırladaq ki, FIFA dünya çempionatı oyunlarına biletlərin qiymətini 2016-cı il iyulunda elan edib. Biletlər dörd qiymət kateqoriyasına bölünüb və onlardan biri xüsusi olaraq RF vətəndaşları üçündür. Açılış və final oyunları nözərə alınmadan, üçüncü kateqoriya üzrə biletlərin qiyməti 105-285 dollar, ikinci kateqoriya üzrə 165-480 dollar, birinci kateqoriya üzrə isə 210-750 dollar arasında dəyişir.

Futbol üzrə dünya çempionatının oyunları 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Qəhrəman Müslüm oğlu Məmmədov

Qəhrəman Müslüm oğlu Məmmədov 26 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. Məktəb illərindən başlayaraq ölkəmizin idman həyatında fəal iştirak edib. 1954-1966-cı illərdə ölkəmizin yığma basketbol komandalarının tərkibində müxtəlif miqyaslı yarışlarda çıxış edib. O, Qafqaz ölkələrinin çempionu, SSRİ xalqlar spartakiadasının mükafatçısı, müxtəlif beynəlxalq yarışların qalibi və dəfələrlə Azərbaycan çempionu adına sahib olub. Basketbolçu kimi Türkiyə, ABŞ, Fransa, Kuba, Rumıniya, Çin və digər ölkələrin komandaları arasında keçirilən beynəlxalq görüşlərdə iştirak edib.

Basketbol yarışlarında qazandığı nailiyyətlərinə görə 1959-cu ildə ona basketbol üzrə SSRİ idman ustası adı verilib. 1970-ci ildə kimya elmlər namizədi, 2005-ci ildə isə professor adına layiq görülüb.

Azərbaycanda basketbolun inkişafının 70 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Universitetində oxuduğu və işlədiyi zaman Azərbaycan yığma komandası ehtiyat heyətinin müvəffəqiyyətli hazırlanmasında Qəhrəman Məmmədovun müstəsna xidmətləri olub. Ölkəmizin basketbol həyatında silinməz iz qoyan Məmmədov qardaşlarından biri olan Qəhrəman Məmmədov Bakı Dövlət Universitetinin və Azərbaycan Basketbol Federasiyasının təqdimatları əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi adı verilmişdir.

Q.Məmmədovun kifayət qədər zəngin elmi-pedaqoji fəaliyyəti var. O, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Elmlər Akademiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışdığı dövrdə bir sıra əsaslı elmi məqalələrin, dərslər vəsaitlərinin və ixtiraların müəllifi olub.

1983-2016-cı illərdə Qəhrəman Məmmədov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədris işləri üzrə prorektor vəzifəsində işləyib. Həmin müddət ərzində bu vəzifədə bütün gücünü Akademiyanın uğurlu fəaliyyətinə yönəltdi.

Qəhrəman Məmmədov elm və təhsil sahəsində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə 6 aprel 2001-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Tanınmış basketbol mütəxəssisi və görkəmli pedaqog 18 yanvar 2018-ci ildə uzun sürən xəstəlikdən sonra ömrünün 79-cu qışında dünyasını dəyişib.



"Eybar": kiçik vilayəti "nəhənglər" in mübarizəsində təmsil edən klub

İspaniya La Liqasında "Eybar" adlı bir klub çıxış edir. Futbolu yaxından izləyən, ümumilikdə İspaniya futboluna azarkeşlik edənlər bu klub barəsində çox az məlumata malikdirlər. "Olimpiya dünyası" qəzeti bütün bunları nözərə alaraq, adı çəkilən klub barəsində bir sıra maraqlı faktları yığcam şəkildə oxucularına təqdim edir.

Maraq üçün bildirdik ki, 1940-cı ildə yaranan "Eybar" La Liqada İspaniyanın basklar yaşayan Qipuskoa vilayətini təmsil edir. Həmin əyalətdə 27 minə yaxın əhali yaşayır. Eybar vilayəti futbol turnirlərində təmsil edən iki klub - "Deportivo Qallo" və "Yunion Deportivo Eybaressa"-nın birləşməsindən bu komanda yaranıb.

Klubun inkişafı XXI əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 2009-cu ildə tonozzulu uğrayan "Eybar" futbolda təcrübəsi olmayan 34 yaşlı Aleks Aranzabalın sayəsində dirçəlməyə başladı. 7 ildən sonra Aleks klubu tərək etdi. Amma basklar onu



klub tarixinin əfsanəsi kimi qəbul etdilər.

Tezliklə klub yeni problemlərlə üzlənməyə başladı. "Eybar" La Liqaya vəsiqə əldə etsə də, onun qarşısında bir sıra tələblər qoydular. "Real", "Barselona", "Atletiko" və digər klublarla mübarizəyə qoşulmaq üçün büdcəsi zənginləşməli idi. 7 minlik azarkeşi tutumuna malik olan "Urupua" stadionunda tamaşaçı yeri on azı 15 minə çatdırılmalı idi. Klubun yolunu kosm etmək üçün bask təmsilçiləri və azarkeşləri tərəfindən yeni büdcə yarandı. İmkan verildi ki, maliyyə problemi yeni təmsilçinin arzularını puç etməsin.

Bu gün "Eybar" İspaniya La Liqasında qənaətbəxş çıxış ilə diqqət çəkir. Maraqlıdır ki, "Eybar" in keçirdiyi görüşlərə baxmaq üçün bilet digər komandalarla müqayisədə ən ucuz qiymətə satılır.

Əliy İlyasova



PSJ-nin yarım müdafiəçisi Lukas Moura "Tottenham"-ə keçməyə yaxındır.

L'Equipe" nəşri xəbər verir ki, artıq bununla əlaqədar klublar arasında razılıq əldə olub. Transferin qiymətinin 25 milyon avro təşkil edəcəyi bildirilir.



Moura "Dumanlı Albiona", İbrahimoviç isə "okeanın o tayına"?

"Mançester Yunaytd" in futbolçusu Zlatan İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər.

ESPN telekanalının yaydığı məlumata görə, İsveçli hücumçu "Los Angeles Qalaksi"-yə keçə bilər.

36 yaşlı futbolçunun hələ yayda ABŞ klubuna keçəcəyi gözlənilsə də, zədələnməsi bu transferin qarşısını alıb.

Kaliforniya klubunun 36 yaşlı futbolçunun ilinə 7.7 milyon avro maaş təklif etdiyi bildirilir.

Dakar ralli yarışına yekun vurulub

Cari ilin Dakar ralli yarışına başa çatıb. Motosikletçilərin mübarizəsində qələbəni "Red Bull KTM Factory" komandasının təmsilçisi Mattias Valkner qazanıb. Avstriyalı idmançı və MX3 seriyasında motokross üzrə dünya çempionu rallinin 14 mərhələsinin ümumilikdə 43 saat 6 dəqiqə 1 saniyəyə qot edərək karyerasında ilk dəfə Dakar rallisinin çempionu titulinə sahib olub. Digər iki yerdə müvafiq olaraq "Monster Energy Honda Team"-dən Kevin Benavides və "Red Bull"-un daha bir təmsilçisi Tobi Prays qo-



Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq Şöbəsinin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinə qeydiyyatdan keçib. Qeydiyyat N R-168

Baş redaktorun müavini:
A.B.Şirəliyev

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
H/H AZ79IBAZ38090019449333849204
M/H 0137010002944
KOD 805250
VÖEN 1500306421

Təqdim olunmuş materiallar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.

Qiyməti 20 qəpikdir. Qəzet "Olimpiya dünyası"nın kompüter mərkəzində yığılır, səhifələnir və "CBS" mətbəəsində (Şərifzadə küçəsi, 3. tel: 447-75-05(04)) çəpənəbə axşamı çap edilir.

E-mail:
olimpiya_dunyasi@mail.ru
Ünvan:
Bakı şəhəri,
2-ci sübh döngəsi, 2a.
Tel.: 564-90-49; 564-90-54;
564-74-19

Atlet yarış zamanı hakimini öldürdü

Çexiyada atletika üzrə yarış zamanı bədbəxt hadisə baş verib. Nüvöitələmə yarışları hakimlərdən birinin faciəvi ölümü ilə nəticələnib.

Praqın idman komplekslərinin birində təşkil olunan turnir zamanı idmançılardan biri nüvəni uğursuz şəkildə atıb. 6 kq-lıq "mərmi" atletin bir neçə metrliyində olan referinin sinəsinə dəyib. Nəticədə hakim dünyasını dəyişib. Hadisə idman yarışında baş verdiyindən atletə hansısa cinayət işi açılmayacaq.



Milli Olimpiya Komitəsinin kollektivi iş yoldaşları Akif Əliyev, atası	Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kollektivi iş yoldaşları
Arif Əliyev	Qəhrəman Məmmədov
vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir. Allah rəhmət eləsin!	vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznə başsağlığı verir. Allah rəhmət eləsin!
"Olimpiya dünyası" qəzetinin kollektivi Milli Olimpiya Komitəsinin əməkdaşı Akif Əliyev, atası	Azərbaycan Basketbol Federasiyasının kollektivi federasiyanın baş katibi
Arif Əliyev	Qəhrəman Məmmədov
vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir. Allah rəhmət eləsin!	vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznə başsağlığı verir. Allah rəhmət eləsin!
"Olimpiya dünyası" qəzetinin kollektivi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru	Qəhrəman Məmmədov, Akif Miriyev, Ələmdar Məmmədov, Əlikram Əliyev, Aslan Şirəliyev və Murad Fərzəliyev Əli Əlifova, atası
Qəhrəman Məmmədov	Xudəş Əlifov
vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznə başsağlığı verir. Allah rəhmət eləsin!	vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir. Allah rəhmət eləsin!